

Qələbə və inkişafa hədəflənən siyaset

Azərbaycan enerji resursları ile zəngin ölkədir

Qlobal iqtisadi artım hər il yüksələn enerji resurslarının mənimşənilməsi ilə təmin olunur. Genişlənən iqtisadi miqyaslar yeni enerji potensialı əraziləri istehlak obyektlərinə çevirir. Təbii enerji sərvətlərinin geoloji mövcudluğu çağdaş zamanda strateji əhəmiyyətini artıraraq əsas siyasi güc, iqtisadi qüdrət elementlərindən biri sayılır. Enerji resurslarının məhdud olmasına baxmayaraq, hər bir ölkə enerji təhlükəsizliyi problemi ilə qarşılaşır. Elə buna görə də müasir dünyada iqtisadiyyatın yanacaq-enerji resursları ilə təchizati və enerji effekti dövlətin inkişaf səviyyəsinin mühüm indikator göstəricilərindən biri hesab olunur. Azərbaycan Respublikası da perspektivlik baxımından karbohidrogen təyinatlı enerji resurslarının bol olduğu dünya regionları sırasındadır. Təkcə respublikaya mənsub Xəzər setində karbohidrogen ehtiyatlarının kommunalyativ həcmi hesablamalara görə, 3-4 və hətta proqnostik baxımdan 5-7 milyard ton təşkil edir. Buraya quru ərazilərdə aşkarlanmış və perspektiv potensial ehtiyatların 1 milyard ton şərti yanacağa ekvivalent miqdarı da əlavə olunduqda ümumi toplumda orta hesabla adambaşına 1000 ton həcmində karbohidrogen resursları düşür. Bu göstərici Azərbaycana planetin 10-15 ən qüdrətli mühüm neft-qapotensialı ölkələri sırasında yer verir. Gündəşli və küləkli ərazi ayrıca energetik mənbə kimi ölkədə alternativ enerji ehtiyatları yaratmağa geniş imkanlar açır.

Azərbaycan bu gün bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Belə ki, ölkəmizin iqtisadi cəhətdən elverişli və texniki cəhətdən istifadəsi mümkün olan bərpa olunan enerji mənbələrinin potensiali 26 940 MՎt, o cümlədən külək enerjisi üzrə 3 000 MՎt, günəş enerjisi üzrə 23040 MՎt, bioenerji potensiali 380 MՎt, dağ çaylarının potensiali 520 MՎt həcmində qiymətləndirilir.

Enerji resursları ile zengin olmasına ve dünyada enerji resurslarının ixracatçısı kimi tanınmasına baxmayaq, Azərbaycan Respublikasında bərpa olunan enerji mənbələrindən istifadə hər zaman diqqət mərkəzində olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji təhlükəsizliyi siyasetinin təmel hədəflərindən biri də ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadənin gücləndirilməsindən ibarətdir. Ölkəmizdə bərpa olunan enerji potensialından səmərəli istifadə edilmesi məqsədile atılmış əsas addımlardan biri 2004-cü ilde "Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Programma"nın hazırlanmasıdır.

mənberlərindən istifadə olunması üzrə Sovet Proqramı "Şəhər Mənberlərinin istifadəsi"nin qəbul edilməsi olub. Dövlət Proqramının qəbulu bərpa olunan enerji mənberlərinin istifadəsində əsaslı dəyişikliklərin həyata keçirilməsi və ölkəmizin bu sahədəki potensialının dəyərləndirilməsinə geniş imkanlar yaratdı.

2009-cu ildən başlayaraq, bu sahədə qəbul edilmiş qərarlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bərpa olunan enerji mənberlərindən istifadənin gücləndirilməsinə xüsusi diqqət göstərdiyini sübut edən nümunələrdir. Ölək başçısı tərefindən qəbul edilmiş qanunvericilik aktlarında milli enerji təhlükəsizliyinin genişləndirilməsində alternativ və bərpa olunan enerji istehsalının artırılmasının böyük rolu olduğu dəfələrlə vurgulanıb.



Bu sahədə görülen işlərin davamı olaraq Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 sentyabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi yaradılmış və Agentliyin Əsasnaməsi təsdiq edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafə dair Milli Prioritetlər" sənədinin 5-ci bəndində (Təmiz etraf mühit və "Yaşıl artım" ölkəsi) iqlim dəyişikliyi və onunla mübarizə istiqamətinin də, eləcə də ölkəmizdə yaşıł enerji məkanı prinsiplərinə əsaslanan bərpa olunan enerjidən iqtisadiyyatın bütür sahələrində istifadə məsələləri öz ekşini tapmışdır. Bu Milli Prioritet ölkəmizin bərpa olunan enerji sahəsinə və yaşıł iqtisadiyyata dövletin diqqətinin bariz nümunəsi kimi qiymətləndirilə bilər. Qeyd edilən Milli Prioritetlə BMT-nin "Dünyamızın transformasiyası: 2030-cu ilədən dayanıqlı inkişaf sahəsində Gündəlik"dan irəli gələn öhdəliklərin icrası istiqamətində də xüsusi əhəmiyyət kəsədir.

"Azərbaycan Respublikasının energetika sektorundan islahatların sürətləndirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 29 may 2019-cu il tarixli sərəncamı ilə Energetika Nazirliyinə bərpa olunan enerji mənbələrindən istifadənin təşviq edilməsi, bu sahədə əlverişli investisiya mühitinin yaradılması və özəl sahibkarlıq fəaliyyətinin dəstəklənməsi tədbirlərinə dair təkliflərin hazırlanaraq təqdim edilməsi tapşırılıb. Bu məqsədlə tanınmış beynəlxalq məsləhətçi teşkilat olan Norveçin DNV GL Energy Advisory GmbH şirkəti cəlb edilməklə müvafiq sahədə dövlət siyasetinin əsas məqsədlərini dövlətin vəzifələrini, təşviqədici mexanizmləri və digər əsas məsələləri özündə ehtiva edən "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə"

haqqında” Azərbaycan Respublikasının Qanun layihəsi hazırlanmış və dövlət qurumları ilə razılışdırılmışdır. Aidiyyəti üzrə təqdim edilmişdir.

Bundan başqa, bərpa olunan enerji mənbələri hesabına elektrik enerjisi istehsalı üçün mümkün potensialın qiymətləndirilməsi və bu potensialdan istifadə məqsədilə atılacaq addımlar və yerinə yetiriləcək tədbirlər üzrə bir sıra işlər həyata keçirilməkdədir. Bərpa olunan enerji mənbələri potensialına malik ərazilərin müəyyənəşdirilməsi və prioritetləşdirilməsi istiqamətində gücü təqribən 1000 MՎt olan 8 ərazi seçilmişdir. Seçilmiş 3 ərazi-də pilot layihənin həyata keçirilməsi ilə bağlı artıq müvafiq tədbirlər görülür. Əlavə olaraq, külək enerjisi ilə müqayisədə ölkənin bütün ərazisində mövcud olan günəş enerjisi potensialından, kənd təsərrüfatına yararsız torpaqlardan istifadə edilməsi, bərpa olunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı güclərinin paylaşdırılması üçün növbəti illərdə regionlarda layihələrin həyata keçirilməsi planlaşdırılır.

Kəzər dənizində ve sahilyanı ərazilərdə külək enerjisinin potensialının öyrənilməsi məqsədilə Energetika Nazirliyi Dünya Bankı Qrupuna daxil olan Beynəlxalq Maliyyə Korporasiyası ilə "Azerbaycanda dənizde külək enerjisindən istifadənin inkişafı üzrə Yol Xəritəsi"nin hazırlanması istiqamətində əməkdaşlıq edir. "Azerbaycanda dənizde külək enerjisindən istifadənin inkişafı üzrə Yol Xəritəsi"nin hazırlanması prosesi coğrafi məkan xəritələrinin tərtib olunması, zonaların müəyyenləşdirilməsi, iqtisadi, maliyyə, ekoloji və sosial aspektlərdə təhlil-

lərin aparılması, təsirlərin qiymətləndirilməsi, icazə və razılıqların verilməsi, normativ-hüquqi bazanın təkmilləşdirilməsi, ötürücü şəbəkənin yenidən qurulması, təchizat zəncirinin öyrənilməsi kimi məsələləri ehətə edəcəkdir.

Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində əməkdaşlığın gücləndirilməsi və gələcəkdə bu sahəyə investisiya qoyuluşunun təşviqi məqsədilə beynəlxalq şirkətlərə əməkdaşlıq əlaqələri genişləndirilməkdir. Bu istiqamətdə bir çox beynəlxalq şirkət ilə əməkdaşlıq barədə anlaşma memorandumu və bu tipli sənədlər imzalanmışdır.

İcrasına qərar verilmiş layihelərlə yanaşı, digər investisiya şirkətləri ilə də əməkdaşlıq istiqamətində danışqlar davam etdirilir. Eyni zamanda, ərazilər üzrə torpaqların mülkiyyətinin və təyinatının öyrənilməsi bərpa olunan enerji mənbələri layihələrinin ətraf mühitə təsirinin qiymətləndirilməsi, ərazilər üzrə infrastrukturun mövcudluğunun öyrənilməsi və formalasdırılması, sahələrin potensialının ölçülməsi və məlumatların toplanması məqsədilə ölçü-müşahidə qurğularının quraşdırılması istiqamətində müvafiq dövlət qurumları ilə birgə tədbirlər həyata keçirilir.

Onu da qeyd edək ki, Qarabağ və ətraf regionlarda bərpə olunan enerji mənbələrinin potensialının qiymətləndirilməsi üzrə işlərin icrasına başlanılib. İşğaldan azad edilmiş ərazilər üzrə 6 rayonda (Füzuli, Cəbrayıł, Zengilan, Qubadlı, Laçın və Kəlbəcər) Güney Elektrik Stansiyalarının (GES) tikintisi üçün ümumi potensialı

4000 MVt-dan yüksək qiymətləndirilən 8 perspektiv ərazi müyyəyen edilmişdir. Laçın və Kəlbəcər rayonlarının Ermənistana sərhəddə yerləşən dağlıq hissəsində 100 metr hündürlükdə küleyin orta illik sürətinin 7-8 m/s olduğu geniş ərazilər mövcuddur. Bu ərazilərin infrastruktur, coğrafi relyef və digər faktorlar nəzəre alınaraq ilkin külək enerjisi potensialı 500 MVt-dək qiymətləndirilir.

Ölkəmizin təbii su ehtiyatlarının 25 faizinin Qarabağ regionunda formalasdığını nəzərə alaraq, Tərtər, Bazarçay, Həkeri kimi əsas çaylar və onların qollarından elektrik enerjisi istehsalı məqsədilə istifadə perspektivləri Energetika Nazirliyinin ve BOEMDA-nın eməkdaşları tərəfindən nəzərdən keçirilib, regionda mövcud olan kiçik su elektrik stansiyaları haqqında məlumatlar toplanılıb, mövcud su elektrik stansiyaları əsasən Tərtər, Laçın və Kelbecər rayonlarının erazisində yerləşir. Bəzi kiçik su elektrik stansiyalarında təmir-bərpa işlərinə başlanmasının üçün artıq hazırlıq işləri görülür. Laçın rayonu erazisində Həkeri çayı üzərində yerləşən 8 MWT gücündə

Hazırda öz enerji təhlükəsizliyini tam təmin etmiş Azərbaycanın enerji sisteminin Rusiya Federasiyası, İran İslam Respublikası, Gürcüstan ve Türkiye enerji sistemləri ilə six əlaqəsi təmin olunub. Bu, həm də ölkələr arasında qarşılıqlı münasibətlərin daha da inkişafına, regionda sülhün, sabitliyin, təhlükəsizliyin qorunub saxlanmasına səraflıq yaradıb.

Nurəngiz ADİLQIZI,
“Respublika”.